


**TAHİR İBRAHİMOV**  
*Coğrafiya üzrə fəlsəfə doktoru*

**GÖYÇƏNİN  
TOPONİMLƏRİ**  
(I kitab)



**“Elm və təhsil”  
Bakı - 2021**

**Elmi redaktor:** **İbrahim Bayramov**  
*Filologiya elmləri doktoru,  
ADPU-nun professoru*

**Rəyçilər:** **Məhəmməd Abdulyev**  
*ADPU-nun coğrafiya fakültəsinin,  
fiziki coğrafiya kafedrasının müdürü,  
coğrafiya elmləri doktoru, professor*

**Ramiz Həsənli**  
*Azərbaycan Texniki Universitetinin  
dosenti, texnika üzrə fəlsəfə doktoru*

**T.O.İbrahimov.** “Göyçənin toponimləri” (I kitab).  
Bakı, “Elm və təhsil”, 2021, 88 səh.

*Kitab erməni işgalində olan Ulu Göyçənin yer-yurd adlarının toplanmasına həsr olunmuşdur. Kitabin I hissəsi Çəmbərək (Krasnoselo) rayonunun kəndlərini və Basarkeçər rayonunun bir neçə kəndlərini əhatə edir. Bu sahədə axtarışlar davam etdirilir.*

4702000000  
N-98-2021 Qrifli nəşr

© Tahir İbrahimov, 2021

## MÜƏLLİFDƏN

**T**oponimiya bir elm kimi coğrafiya, tarix və dilçilik elmlərinin vəhdəti kimi formallaşmış və müasir dövrdə hamının gərəyinə çevrilmişdir. Bu elm haqqında geniş danışmağa bəlkə də səlahiyyətim yoxdur, ona görə ki, ixtisasca toponimist deyiləm. Yəqin ki, respublikamızın məşhur toponimistləri məndən inciməzlər ki, bu mövzuya toxunuram. Vaxtı ilə qədim mahalın özünə biganə qaldığımız kimi, onun toponimlərinə də ögey baxmışıq. Göyçənin coğrafi adlarının başına min bir oyun açılanda, o adlar coğrafiya elminin qanunlarına zidd olaraq tərcümə və yaxud təhrif olunub xəritələrə yazılsa, biz Azərbaycanda Mərdəkanı-Mardakyan, Şüvəlanı- Şuvelyan, Türkəni-Tyurkyan yazırıq. Nə isə...

Göyçə! Bu əziz, bu ulu torpaq indi düşmən tapdığı altında inildəyir. Onun fəryadını, ah-naləsini, gözü yolda qalmağını daim duyuram. Bu sıxıntıni ancaq göycəlilər duya bilər. Ona görə ki, sınıq qolun göynərtisini qolu sınmış bilər... Bəzi oxucular məni qinaya da bilər ki, bu yazının vaxtı keçmiş, gə-

rəksiz bir mövzudur. Amma o oxular bilməlidir ki, göyçəlilər doğma Azərbaycanın harasında yaşayırsa, onların əksəriyyəti Goyçə eşqi ilə, Goyçə həsrəti ilə, haçansa Goyçəyə qovuşmaq həvəsi ilə yaşayırlar. Uzun illər ayrı düşmüş ana-bala həsrəti ilə görüşün həvəsi ilə yaşayırlar bütün göyçəlilər. Vay o hala ki, bu həvəs də ölü, Goyçə əbədilik yetim qala.

Bu yazımı qələmə almaqda bir məqsədim var. İmkani olan, o tarixi yerlərimizin coğrafi adlarını yaddaşlarına həkk eləmiş bütün göyçəlilərdən xahiş edəm ki, Goyçənin bütün kəndlərinin yer, dağ, dərə, çay, bulaq, yaylaq, kənd və bütün el-oba adlarını kağıza köçürüb tarixləşdirsinlər. Bu müqəddəs bir işdə bütün göyçəli ziyalıllar, ağsaqqallar, ağbirçəklər və s. yerləri qarış-qarış gəzən bütün sinədəftərlər yaxından iştirak etməlidir. Hər kəndin yaşılı adamları-babaları və nənələri var. Qiymayın onlar dünyalarını dəyişdirsinlər. Onlar özləri ilə bərabər bütün o adları, o bildikləri toponimləri apararlar və gələcək nəsil üçün Goyçədən heçnə qalmaz. Baba-nənələri qorumaq və onların yaddaşlarındakı tarixi adlarımızı yığışmaq hamimizin borcudur.

Yeri gəlmışkən bir məsələnin vacibliyini oxuların nəzərinə çaydırmaq istərdim. Bəzən mətbu-

atda, hətta radio-televiziyyada veriliş zamanı ulu Göyçənin adını “Göycə” kimi yazıb-səsləndirirlər. Bu təhrif Göyçəyə hörmətsizlik və bəzən də təhqir kimi səslənir. Hələ tarixi xəritələrdə də bu təhrifə rast gəlinir. Elm adamları da bəzən bu qədim mahalın adını təhrif edirlər. Gəlin Göyçənin əziz adını ulularımız Dədə Ələsgər, Aşıq Ali, xalq şairimiz Hüseyn Arif və digər çoxlu saz-söz adamları necə deyib, neçə tarixə düşüb, elə də biz yazaq və gələcək nəsillər üçün qoruyub saxlayaqq.

Bu kitabda bütün Goyçə kəndlərini əhatə edə bilmədik. Ümidvaram ki, yuxarıda səsləndirdiyim arzum vətənini sevən bütün göyçəlilərə çatacaq və onlar mənə köməklik göstərəcəklər. Qalan kəndlərin tarixi yer-yurd adlarını toplamaq və ömür vəfa versə gələcəkdə bu kitabın növbəti hissələrini çapa hazırlamaq ən böyük arzularımdandır.

Bu müqəddəs işdə - Goyçənin kəndlərinin toponimlərinin toplanmasında mənə yaxından köməklik göstermiş bütün göyçəlilərə dərin minnətdarlığı - mi bildirirəm.

Onlardan bəziləri dünyalarını vaxtsız dəyişmişlər. (Şorcadan şagird dostum, filologiya elmləri doktoru, ADPU-nun professoru Məhərrəm Hüsey-

nov və Ağbulaqdan əziz dostum, xalq şairimiz Eldar İslmaylova allahdan rəhmət diləyib, o dünyaları behişt olsun deyirəm).

Doğma Cilin yer yurd adlarının toplanmasında mənə kömək göstərmiş İbrahim Tanrıverdiyevə allah rəhmət etsin, qəbri nurla dolsun.

Ardanışın toponimlərinin toplanmasında Haqverdi İbrahimov, Toxlucanın yer-yurd adlarının toplanmasında Nazim Əhmədov, Babacan kəndinin tərxiyi adlarının toplanmasında Vaqif müəllim, Pəmbək kəndinin yer-yurd adlarının yiğilmasında şagird dostum Məzahim Bayramov dərə kəndinin tərxiyi adlarının toplanmasında Dağıstan Şabandayev, Şişqaya kəndinin toponimlərinin toplanmasında Ramiz Həsənli, Kəsəmən kəndinin tərxiyi yer-yurd adlarının toplanmasında Fətəli Hüseynov və Böyük Məzrənin coğrafi adlarının toplanmasında Nurəddin Uluxanlı və digər yoldaşlar yaxından iştirak etmişlər.

Yuxarıda adları çəkilən bütün dostlara dərin minnətdarlığını bildirib onlara bütün işlərində uğurlar arzu edirəm. Bu müqəddəs işin çapa hazırlanmasında böyük əziyyət çəkmiş BDU-nun əməkdaşı Pərvanə xanım Həbibovaya minnətdarlığını bildirirəm.

Dəyərli məsləhətlərinə görə kitabıñ elmi redaktoru İbrahim müəllimə və rəyçilərə-Məhəmməd müəllimə və Ramiz müəllimə öz razılığımı bildirirəm.

*Yeri gəlmışkən bütün oxuculara, el-oba qədrini bilən Göyçəlilərə, Göyçənin ziyalılara bir müraciətimi bildirmək istərdim. Başladığımız bu xeyirxah işi davam etdirmək Göyçə kəndlərinin yer-yurd adlarının toplanmasında fəal iştirak etsinlər. Bəzi kəndlərin toponimlərini çox qısa vermişik. Bu da həmin kənd sakinlərinin yer-yurd adlarının unutduqlarını, ya da yaşlı sakinlərin vaxtsız vəfati ilə bağlıdır. Sizdən xahi edirəm ki, sinə-dəftər yaşlıların qədrini bilin və onlardan tarixin yaddaşı olan toponimləri toplayaq.*

*Basarkeçər rayonunun əksər kəndlərini əhatə edə bilməmişik. Qaranlıq, Kəvər və Yelekovka rayonlarının bütün kəndlərinin coğrafi adlarını əldə edə bilməmişik. Arzum budur ki, həmin rayon və kəndlərin yer-yurd adlarının hamısını toplayaq, kitabıñ təkrar nəşrini daha dolğun tərtib edək. Bu işdə hamimizə uğurlar arzu edirəm.*

*Kitabın tərtibçisi  
Tahir İbrahimov*

## **REDAKTORDAN**

**T**oponimlər canlı sənədlərdir. Elin, obanın tarixinin araşdırılmasında toponimlər əvəzədilməz mənbədir. Toponimlər vasitəsilə xalqın təşəkkülü, tarixi və soykökünü elmi şəkildə öyrənmək mümkündür.

Hər bir el, oba xalq tərəfindən verilən adı ilə təniniz və bu adla da tarixdə yaşayır. Xalqın tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub saxlayan, zamanın sınağından çıxan yurd adları (toponimlər) dilin ən qədim qatlarını mühafizə edib gələcək nəslə çatdırır.

Bu baxımdan da, yer-yurd adlarının (toponimlərin) tədqiqi dövrün ən vacib problemlərindən bəridir. İndiyə qədər Şimali Azərbaycan toponimləri elmi şəkildə araşdırılmış və dəyərli tədqiqat əsərləri yazılmışdır. Tanınmış tədqiqatçılardan A.Qurbanov, B.Budaqov, A.Axundov, Ə.Hüseynzadə, S.Mollazadə, R.Yüzbaşov, K.Əliyev, T.Əhmədov, Q.Məşədiyev, Q.Qeybullayev, F.Xalıqov. A.Hacıyev və başqa onomaloqlar qiymətli tədqiqat işləri aparmışlar. Bu əsərlər xüsusi elmi əhəmiyyət kəsb edir. Qeyd

edək ki, qədim Oğuz yurdu olan indiki Ermənistən Azərbaycanın tarixi torpaqlarıdır. Bu torpaqlar Azərbaycandan mərhələ-mərhələ qoparılıraq qondarma erməni respublikası yaradılmış və bu gün xalqımız üçün yad, əlçatmaz, ün yetməz bir yerə çevrilmişdir. Həmin vaxtdan da ermənilər yer adalarımızı dəyişdirərək erməni mənşəli adlarla əvəz etmiş, Azərbaycan türklərinin bu ərazidəki izlərini tarixdən silməyə çalışmışlar. Bizim məqsədimiz Ermənistən adlanan Qərbi Azərbaycanın türk mənşəli yer-yurd adlarını tarixi-linqvistik baxımdan tədqiq etməkdir. Bu tədqiqat əsəri məhz belə bir məqsədə xidmət edir.

Məlum olduğu kimi, indi Ermənistən adlanan ərazi Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları olmuşdur. Ermənilər bu əraziyə kütləvi surətdə 1828-ci il Türkmençay müqaviləsindən sonra köçürülmüş, ruslara arxalanaraq ərazinin köklü sakinləri olan Azərbaycan türklərini sıxışdırmağa, tarixi etnik vətənlərindən deportasiya etməyə başlamışlar. Azərbaycanlılar ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-ci illərin əvvəllərinə qədər indiki Ermənistən ərazisində yaşamışlar. Bu torpaq Azərbaycan türklə-

rinin ata- baba yurdlarıdır. Onlar zaman-zaman erməni təcavüzünə məruz qalaraq deportasiyaya olunmuşlar. Təkcə XX əsrдə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991) azərbaycanlılar indiki Ermənistən ərazisindən tarixi-etnik torpaqlarından qırğınlarda deportasiya olunmuş, soyqırımına məruz qalmışlar. «Türksüz Ermənistən» uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, eləcə də yaxın və uzaq xaricdəki havadarları etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də başa çatdırıldılar. Həmin gün Meğri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndi soyqırımına məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Beləliklə, indi Ermənistən adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı. Halbuki 1828-ci ildə İrəvan şəhərində 7331 nəfər azərbaycanlı, 2369 erməni,\* İrəvan xanlığının Zəngibasar mahalında 5413 nəfər azərbaycanlı, 603 erməni, Gərnibasar mahalında 4176 nəfər azərbaycanlı, 145 erməni, Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni, Saatlı mahalında 1004 nəfər azərbaycanlı, Seyidli və Axsaxlı mahalında 1754 azərbaycanlı, 28 erməni, Sərdarabad mahalında

1837 nəfər azərbaycanlı, 3214 erməni, Dərəçiçək mahalında 1300 nəfər azərbaycanlı, 552 erməni, Göyçə mahalında 5607 nəfər azərbaycanlı, 90 erməni, Naxçıvan xanlığının Dərələyəz mahalında 4583 nəfər azərbaycanlı, 288 erməni yaşamışdır (386, s.543-621).

Türkmənçay müqaviləsindən sonra, 1828-1830-cu illərdə İran və Türkiyədən İrəvan şəhərinə 1763, Qırxbulaq mahalına 1274, Zəngibasar mahalına 2360, Gərnibasar mahalına 5359, Vedibasar mahalına 1069, Səedarabad mahalına 377, Karpibasar mahalına 3073, Abaran mahalına 8875, Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8577, Dərələyəz mahalına 2773 erməni köçürüлüb yerləşdirilmişdir (386, s.543-622). Bununla da Azərbaycan türklərinin indiki Ermənistən ərazisindən-tarixi-etnik torpaqlarından deportasiyası üçün real zəmin yaradıldı.

1905-1906-ci ildə baş verən erməni-azərbaycanlı müharibəsi, 1914-cü ildə başlanan I dünya müharibəsi və 1918-ci ildə indiki Ermənistanda daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılar ermənilərin soyqırımına məruz qalmışlar. Təkcə 1919-1920-ci illərdə Abaran rayonundan 3691, Allahverdi (indiki Vardenis) rayonundan 26238, Gorus rayonundan 8053, Ağbabə (indiki

Amasiya, Axuryan və Qukasyan rayonları) rayonundan 13645, Əştərək rayonundan 11313, Basarkeçər (indiki Vardenis) rayonundan 26238, Gorus rayonundan 1429, Krasnoselo rayonundan 512, Talın rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonları) rayonundan 3410, Abovyan rayonundan 9436, Qəmərli (Artaşat) rayonundan 24149, Qafan rayonundan 12657, Qurdugulu rayonundan 8490, Qaranlıq (indiki Martuni) rayonundan 3190, Meğri rayonundan 8508, Yeni Bayazid (indiki Kamo) rayonundan 4077, Sisyan rayonundan 17880, Stepanavan (Calaloğlu) rayonundan 1868, Vağarşabad (Eçmiədzin) rayonundan 27750, Vedi (indiki Ararat) rayonundan 8933, Keşikkənd (indiki Yeğeqnadzor) rayonundan 14837, Paşalı (indiki Vayk) rayonundan 8933 azərbaycanlı deportasiya olunmuşdur. (415, s. 96-163).

Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəheng imperiya tərəfindən deportasiyası köçürülmə adı ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci ildə dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi” 4083 sayılı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 sayılı qərarlarına əsasən 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

1988-1991-ci illərdə isə Rusyanın köməyi ilə Ermənistən dövləti tərəfindən indiki Ermənistən ərazisindən 250 mindən artıq azərbaycanlı deportasiya olunmuşdur. Ümumiyyətlə, XX əsrə iki milyon azərbaycanlı indiki Ermənistanda-Qərbi Azərbaycandan – tarixi-etnik torpaqlarından qovulmuşlar.

Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbaycan Respublikasının prezidenti H.Əliyev bu tarixi ədalətsizliyə, hüquqi-siyasi qiymət vermış, bununla bağlı 1997-ci ilin dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci ilin martın 26-da “Azəraycanlıların soyqırımı” və 22 avqust 2001-ci ildə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistən

ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalamışdır. 22 avqust 2001-ci il tarixli fərmanda göstərilir: “Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistən monoetnik dövlətə çevirmək siyasetinin tərkib hissəsini təşkil edirdi. 1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyaset tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir”.

Deməli, həm də indiki Ermənistən ərazisindəki türk mənşəli toponimlərin öyrənilməsi siyasi əhəmiyyət kəsb edir. Bu faktları özündə eks etdirən tarixi sənədlər “toxunulmazlıq” qrifli ilə Ermənistən arxivlərində, obrazlı ifadə ilə desək, dəmir seyflərdə saxlanılır. Yalnız ən etibarlı mənbə ərazinin toponimləridir ki, tarixi həqiqətlərə işıq salır, aydınlıq gətirir. Axi hər bir xalq, tayfa “yaşayış məntəqələrinə öz ana dillərində adlar verir. Həmin adlarda tarixin izləri öz eksini tapır” (88, s.3).

Keçmiş SSRİ məkanında erməni tədqiqatçıları belə bir fikir formalasdırılmışlar ki, tarixən “Böyük Ermənistən” olmuş, zaman-zaman “Böyük Ermənistən” parçalanmış və indiki “Kiçik Ermənistən» qal-

mışdır. Ermənilər də indiki Ermənistən qədim və köklü sakinləri olmuşlar. Məhz bunun nəticəsi idi ki, belarus toponimisti V.A.Juçkeviç 1980-ci ildə Minskdə çap etdirdiyi «Общая топонимику» əsərində yazırırdı: «Erməni mənşəli olmayan adlar Ermənistanda azdır. Ermənistən toponimik cəhətdən SSRİ-nin ən yekcins ərazisidir. Burada başqa dilərə məxsus elementlər (dil elementləri - İ.B.) azdır» (304, s.229).

Müəllifin bu fikri tarixi faktın və həqiqətin saxtalaşdırılmasından başqa bir şey deyildir. Tarixi faktlardan aydm olur ki, indiki Ermənistəndə XIX əsrin əvvəllərinə kimi qeydə alınmış toponimlərin çoxu türk mənşəli olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdik. Z.Qorqodyanın 1932-ci ildə İrəvanda erməni dilində çap olunmuş «1831-1931 -ci illərdə Sovet Ermənistən əhalisi» kitabında qeydə alınmış 2310 yaşayış məntəqəsindən təqribən 2000-i türk mənşəlidir (415, s.2-92). Eyni zamanda Si-mə-on İrəvanının «Cambr» (XVIII əsr), «Ermənistən və ətraf vilayətlərin toponimlər lügəti» (427, s. 1-991) və b. erməni dilində nəşr edilən digər kitablarda qeydə alınmış türk mənşəli toponimlər tarixi həqiqətlərdən xəbər verir.

E.ə. I əsrədə Ön Asiyada böyük dövlət kimi təninan Urartu ilə bağlı tapılan daş kitabələrdə indiki Ermənistan ərazisində yerləşən Eriaxi, Qelakuni, Urtexuni toponimlərinin (Türk mənşəli toponimlərin - İ.B.) adları çəkilir (331 a, s. 329, 424).

«VII əsr erməni coğrafiyası»nda (265, s.38-48) və 1763- 1780-ci illərdə erməni kilsəsinin başçısı olmuş Simeon İrəvanının «Cambr» əsərində (303, s. 119-198) indiki Ermənistən ərazisində yerləşən türk mənşəli toponimlərin adlarının ilkin, qədim formaları, eləcə də bu ərazidə tarixən yaşamış türk tayfalarının adları qeyd edilmişdir.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.22-183) indiki Ermənistanın türk mənşəli toponimləri geniş şəkildə və dəqiqliklə əksini tapmışdır.

XIX əsrin 50-ci illərində rus dilində çap olunmuş İ.Şopenin «Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской Империи» (СПб, 1852), D.D.Paqirevin «Алфавитный указатель к пятиверстной карте Кавказского края» (Тифлис, 1913) əsərində, «Сборник материалов для описа-

ния местностей и племен Кавказа (СМОМПК, вып.: 4, 5, 13, 25, 27, 40, Тифлис, 1884, 1886, 1892, 1898, 1900, 1909), «Кавказский календарь» (Тифлис, 1846. 1878, 1907, 1908, 1916), «Материалы для изучения экономического быта государственных крестьян Закавказского края» (тт. I-IV, Тифлис, 1862-1886) və s. jurnallarda, Акты собранные Кавказской Археографической Комиссией (тт. I- XII, Тифлис, 1866-1904) sənədlər toplusunda, Г.Абихин «Геология армянского нагорья» (Пятигорск, 1899) əsərində, eləcə də indiki Ermənistana səyahət etmiş E.Q. Veydenbaumun (Путеводитель по Кавказу, Тифлис, 1888), S.Anisimovun (Путеводитель по Кавказу, М., 1924) və başqa səyyahların əsərlərində qeydə alınmış indiki Ermənistənin türk mənşəli toponimlər ərazinin toponimlərinin öyrənilməsində əvəzsiz mənbələrdir.

Bununla yanaşı, əsər yazıklärən erməni dilində müxtalif illərdə çap olunmuş mənbələr də əsas götürülmüşdür. Onlardan Z.Qorqodyanın «1831-1931-ci illərdə Sovet Ermənistənin əhalisi» (İrəvan, 1932, erməni dilində), O.Yeğiazaryanın «Əzizbəyov rayonun mədəniyyət abidələri» (İrəvan, 1955, erməni dilində), K.M.Avetisyanın «Cəgərli adlar lüğəti» (İrəvan, 1955, erməni dilində) və s.



van, 1969, erməni dilində), T.X.Hakopyan, St.T. Məlik-Baxşyan və O.X.Barseğyanın «Ermənistan və ətraf vilayətlərin toponimlər lügəti» (I c., İrəvan, 1986, erməni dilində) və s. əsərləri qeyd etmək olar.

«Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası» (Bakı, 1995) əsəri də ərazinin toponimlərinin öyrənilməsində əsas mənbələrdən biridir.

İndiki Ermənistan ərazisindəki toponimlərin tədqiqi sistemli şəkildə, XIX əsrənən başlayır. Ərazi-nin türk mənşəli toponimlərinin ilk izahına İ.Şopenin yuxarıda göstərilən əsərində rast gəlirik. Bu əsərdə əksini tapan indiki Ermənistanın ərazisindəki toponimlərin, demək olar ki, hamısı türk mənşəlidir. O, bu toponimlərin semantikası ilə bağlı etimoloji təhlil aparmamış, həmin toponimləri rus dilinə tərcümə edərək izah etmişdir. İ.Şopen Qərbi Azərbay-canın toponimlərinin izahında xalq etimologiyasına, təsviri izahlara üstünlük vermiş, elmi faktlara istinad etməmişdir. Bu baxımdan ərazidəki Qanlı Allahverdi, Giı- müslü, Kömürlü dağ, Qarasu, Axur-yan çayı, Eı ivanZ/Эриван (İrəvan-İ.B.), Oxçaberd, Baş Abaran, Bicni və s. toponimləri düzgün izah et-məmişdir (386, s.247-318).

1881-ci ildə Tiflisdə Qafqaz Tədris Dairəsi rəisinin sərəncamı ilə «Сборник материалов для описания местностей и племен Кавказа» (СМО-МПК) adlı jurnalın nəşrinə başlanır. Jurnalın səhifələrində həm də Qərbi Azərbaycanın türk mənşəli toponimləri yeri göldikcə izah edilmiş, müəyyən toponimlərin hətta etimologiyası verilmişdir. Jurnalın 40-ci cildində (Tiflis, 1909) K.F.Qanm «Опыт объяснения Кавказских географических названий» əsəri çap olunmuşdur. Əsərdə Qafqazın 1991 coğrafi adın izahı verilmişdir. Burada indiki Ermənistan ərazisindəki 110 türk mənşəli toponimin (Abaran, Hamamlı, Artik, Basarkeçər, Giimrү, Dəmirçilər, Koylasar, Artız, Herher, Ko-tanhı, Kərkibaş və s.) izahı (əksəriyyəti ehtimal və təsviridir) öz əksini tapmışdır. Müəllif bu toponimlərin izahında heç bir elmi faktlara söykənmir.

İndiki Ermənistan ərazisindəki türk mənşəli toponimlərin izahına Avropa tədqiqatçıları da diqqət yetirmişlər. Bu baxımdan H.Hübşmannın 1904-cü ildə Strassburqdə alman dilində çap olunmuş «Qədim erməni coğrafi adları» (H.Hübischman. Die altarmenischen ortsnamen, Strassburg, 1904) əsərinin adını çəkmək olar. Əsərdə indiki Ermənistan ərazisində yerləşən toponimlərdən başqa, Azərbaycanın qədim

və tarixi torpaqları olan, bu gün Azərbaycan Respublikasının inzibati ərazisinə daxil olan Naxçıvan, Əlincə, Gəncə, Bərdə, Şərur və s. toponimlərdən Ermənistən toponimləri kimi bəhs edilmişdir ki, bu da tamamilə səhvdir.

H.Hübşman həmin əsərində indiki Ermənistən ərazisində yerləşən Quqark, Abaran, Qafan, Sisyan, Aqarak, İrəvan və b. toponimlərin etimologiyasını verməyə çalışmışdır. Bu toponimlər mənşəli olmalarına baxmayaraq, H. Hübşman həmin coğrafi adları ya fars mənşəli, ya da erməni mənşəli hesab etmişdir. XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq erməni alımları də ərazinin coğrafi adlarını əks etdirən toponimik lügətlər tərtib etmişlər. Nşana Çivanyanın «Erməni şəxs adları da əlavə olunmuş tarixi, coğrafi və mifoloji adlar lügəti» (Konstantinopol, 1879; 427, s.VII), II.S.Yefrikyanın bilavasitə indiki Ermənistən toponimlərindən bəhs edən ilk lügət bu qəbildəndir. Həmin lügət «İllüstrasiyalı coğrafi adlar lügəti» (Vyana, 1900, qədim erməni dilində) adlanır və A-I hərfərini əhatə edir.

Hr.Kapansyan 1940-cı ildə «Историко-лингвистическое значение топонимики древней Армении» adlı əsər yazmışdır. O, qədim yazılı mənbə-

lərdə (Urartu daş kitabələrində, elcə də başqa erməni yazılı mənbələrində) öz əksini tapan toponimləri tarixi-linqvistik aspektdə izah etmişdir. Hr.Kapansyan əsərində indiki Ermənistən ərazisində tarixən mövcud olmuş və Urartu daş kitabələrində qeydə alınmış Eriaxi (Gümrä rayonu ərazisində), Etiuni (Göyçə gölü ətrafında), Velikuni//Velikuxi (indiki Kamo rayonu ərazisində), Quqark, Aqarak. Əştərək və s. türk mənşəli toponimləri araşdırılmışdır (318, s. 6-23,62-63, 80-82).

1986-ci ildə İrəvanda erməni dilində T.X.Hakopyan, St.T.Məlik-Baxşyan və O.X.Barseğyanın müəllifliyi ilə «Ermənistən və ətraf vilayətlərin toponimlər lügəti» çap edilib. Bu lügətin 4 cilddən ibarət olması planlaşdırılıb. İndiyə kimi onun yalnız I cildini əldə etmişik. Həmin lügət A-D (erməni əlifbasına əsasən) hərfərini əhatə edir. Lügətdə indiki Ermənistən ərazisində yerləşən toponimlərlə yanaşı, Gürçüstan, İran, Türkiyə, Azərbaycanın da toponimləri verilir. Məhz lügətin «Ermənistən və ətraf vilayətlərin» (kursiv mənimdir - İ.B.) toponimlər lügəti» adlandırılması ermənilərin İran, Türkiyə, Gürçüstan, o cümlədən Azərbaycana qarşı torpaq iddialarında olduğunu göstərir. Əsərdə «ətraf vil-

yətlər» adı altında «Böyük Ermənistan» iddiaları ilə yaşayan müəlliflər Azərbaycanın Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Xanlar, Gəncə, Qazax, Tovuz, Naxçıvan, Şəmkir, Zəngilan və s. rayonlarının toponimlərini verirlər ki, bu da beynəlxalq normalara zidd olmaqla yanaşı, tarixi həqiqətlərin təhrifidir.

Lügətdə indi Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin etimoloji təhlilləri bilərəkdən səhv izah edilmiş, tarixi faktlar saxtalaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, Axalta, Abaran, Barana və b. toponimlər (427 s. 114, 307-08, 617-618) elmi baxımdan düzgün izah edilməmiş, erməni mənşəli toponim kimi verilmişdir.

1990-cı ildən Azərbaycan tədqiqatçıları indiki Ermənistanın türk mənşəli toponimlərinin tədqiqinə xüsusi diqqət göstərmişlər. 1995-ci ildə S.Mirmahmudovanın «Ermənistanda türk mənşəli yer adları» lügəti nəşr edilmişdir. Müəllif indiki Ermənistan ərazisindəki 535 türk mənşəli toponimin lügətini vermişdir. Müəllif əsərdə təsvirçilikdən qaça bilməmiş, bəzi türk mənşəli toponimlərdəki fərqləndirici əlamət bildirən sözləri (yuxarı, aşağı, böyük, kiçik və s.) erməni dilində işlədilən formada (Verin Şor-

ça, Nerkin Gödəkli, Pokr Ayrum, Ağcaqala Nerkin, Axta Nerkin və s.) vermişdir.

Ə.Rüstəmov Zəngəzur bölgəsində yerləşən Qafan, Gorus və Sisyan rayonlarının toponimlərini tədqiq etmiş və 1990-cı ildə «Ermənistan SSR Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan mənşəli toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan müəllif həmin tədqiqatı əsasında «Qədim Oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları» əsərini çap etdirmişdir (231).

Q.Məşədiyev 1990-cı ildə «Zaqafqaziyanın Azərbaycan toponimləri» əsərini yazmış (Bakı, 1990) və 1991-ci ildə «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (CMOMFIK) qeydə alınmış Azərbaycan (Türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Q.Məşədiyev bu əsərlərində Cənubi Qafqazın türk mənşəli toponimləri ilə yanaşı, CMOMFIK-da qeyd olunan indiki Ermənistan adlanan ərazinin türk mənşəli toponimlərini də (Gorus, Çəpni, Gözəldərə, Dərələgöz, Qəmərli, Çanaxçı) tədqiqata cəlb etmişdir. Bundan başqa o, əsərinin sonunda Azərbaycan, Gürçüstan və indiki Ermənistan ərazilərindəki türk paralel

toponimik adların qısa lügətini vermişdir (204, s.127-130, 201 s.202-207).

Görkəmli coğrafiyaçı, akademik B.Budaqovun yaradıcılığında indiki Ermənistanın toponimlərinin tədqiqi əsas yerlərdən birini tutur və bununla bağlı «Elim, obam mənim» (Bakı, 1984), «Çobankərə eli» (Bakı, 1996) əsərlərini yazmışdır. Görkəmli alimin «Türk uluslarının yer yaddaşı» (Bakı, 1994) əsərinin bölmələrinin biri «Ermənistanın türk toponimləri» (59, s. 158-176) adlanır. Burada indiki Ermənistanın türk mənşəli toponimlərindən bəhs edilir. Akad. B.Budaqov prof. Q.Qeybullayevlə birlikdə «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti» (Bakı, 1998) əsərini yazmışdır. Bu əsərin Azərbaycan toponimiyyasında Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənilməsində xüsusi yeri vardır.

Qərbi Azərbaycanın toponimlərinin öyrənilməsində Q.Qeybullayevin də xüsusi əməyi vardır. O, indiki Ermənistan toponimiyyası ilə bağlı «Qədim türklər və Ermənistan» (Bakı, 1992) əsərini yazmışdır.

Q.Qeybullayev «Qədim türklər və Ermənistən» əsərinin 11 fəslini («Ermənistanda qədim türk mənşəli toponimlər») Qərbi Azərbaycanın

qədim türk mənşəli toponimlərinə həsr etmişdir (169, s. 35-71). Bununla yanaşı, o, indiki Ermənistanın köklü sakinlərinin türklər olduğunu və burada tarixən kimmer, sak, quqark, pasian, kəngər, bulqar, aran, katak, şirak, sadak, gorus, cinli, peçeneq, xəzər, oğuz kimi qədim türklərin yaşadığını təzkizibilməz tarixi faktlar və toponimik materiallar əsasında izah edir (169, s. 72-130).

A. Bayramov indiki Ermənistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin toponimlərini araşdırılmış və 1995-ci ildə «Ermənistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türk toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan o, namizədlik dissertasiyasını 1996-ci ildə «Qədim oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri, Sumqayıt, 1996) adında kitab nəşr etdirmişdir.

İndiki Ermənistanın türk mənşəli toponimlərinin araşdırılması H.Mirzəyevin tədqiqatlarında xüsusi yer tutur. O, aşiq poeziyasında qorunub saxlanılan Qərbi Azərbaycanın türk mənşəli toponimlərini tədqiq edən ilk dilçi alimdir. Təkcə bir faktı qeyd edək ki, H.Mirzəyev 1994-2002-ci illərdə indiki Ermənistən toponimləri ilə bağlı ciddi elmi əhəmiyyət

kəsb edən 80-dən çox məqalə çap etdirmişdir. İndiki Ermənistanın türk mənşəli toponimləri əsasında «Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz» (Bakı, 1997) əsərinin «İzahlar və şərlər» adlı V fəslində bəhs edir (211, s. 174-257). Bu əsərdə müəllif Qədim oğuz yurdu olan **Keşikənd** (Yeğeqnad-zor), **Paşalı** (Əzizbəyov Vayk) rayonlarının toponimlərini araşdırmış, onları etimoloji baxımdan izah etmişdir. Bu baxımdan Təhlə, Qarqar, Gədikvəng, Şadıvəng, Alxanpəyəsi, Xalaclar yurdu, Qoşqar, Keti, Murğuz, Her-her, Hors, Çivə, Keşikənd, Sali, Dərələyəz və s. toponimlərinin izahı uğurludur və xüsusi elmi əhəmiyyət kəsb edir.

Yuxarıda dediklərimizdən aydın olur ki, yazılı məqalələr, kitablar, monoqrafiyalar, müdafiə edilən namizədlik dissertasiyaları Qərbi Azərbaycanın türk mənşəli toponimlərini bütövlükdə əhatə etmir, ərazinin toponimiyyəsi haqqında tam təsəvvür yaratmır. Həm də Qərbi Azərbaycanın oykonim, oronim və hidronimləri, onların yaranma yolları xüsusi tədqiqat obyekti olmamış, onlarda «mühafizə edilmiş leksik və leksik-semantik elementlər» (T.Əhmədov) sistemli şəkildə araşdırılmamışdır. Di-gər tərəfdən, indiyə qədər aparılan tədqiqatlarda, əsa-

sən, makrotoponimlərdən bəhs edilmişdir. Biz makrotoponimlərlə yanaşı, mikrotoponimləri, burada yaşayış Azərbaycan türklərinin tarixini, yaşayış tərzini bilavasitə özündə əks etdirən urbanimləri, məscid, körpü, qala adlarını da tədqiqata cəlb etmişik.

Qərbi Azərbaycanın türk mənşəli toponimləri tarixin yaddaşına çevrilib, mənəvi soyqırımına məruz qalıb. Əsərdə 29,8 min kv.km ərazini əhatə edən indiki Ermənistanın türk mənşəli mikro və makro toponimləri tarix, coğrafiya və dilçilik sintezində ilk dəfə olaraq tədqiqata cəlb edilir. Eyni zamanda hər bir toponimin coğrafi mövqeyi, tarixi mənbələrdə qeyd edilən adları, toponimlərin müxtəlif fonetik formaları göstərilməklə yanaşı, yaşayış məntəqələrinin taleyi, əhalinin etnik tərkibi tarixi faktlar və statistik rəqəmlərlə verilir. Azərbaycan türklərinin deportasiyası və ermənilərin bu ərazilərə, hansı kəndə nə vaxt köçürülməsi, əsasən, erməni mənbələrinə istinad edilərək şərh olunur.

Tədqiqat prosesində ərazinin türk mənşəli toponimlərinin bir qisminin fonetik və morfoloji dəyişikliyi uğradığı müəyyənləşdirilmiş, onların dil mənsubiyətinə aydınlıq gətirilmiş, tarixən bu ərazinin topo-

nimlərinin 95%-inin türk mənşəli olması elmi əsaslarla izah edilmişdir.

Əsrdə ərazinin türk mənşəli oykonimlərinin mənə növləri (antropooykonim, etnooykonim, oroooykonim, hidrooykonim, zooloykonim, fitooykonim), oronimlər, hidronimlər və onlann qunluşu (sadə, düzəltmə, mürəkkəb) göstərilməklə sistemli şəkildə araşdırılır.

İndiki Ermənistən ərazisi XVIII əsrдə İrəvan xanlığının Qırxbulaq, Zəngibasar, Gəmibasar, Vedi-basar, Talin, Seyidli və Axsaqlı, Sərdarabad, Karpi-basar, Abaran, Dərəçiçək, Göyçə mahallalarının, Naxçıvan xanlığının Dərələyəz mahalının, XIX əsrin 30-cu illərindən XX əsrin 30-cu illərinə qədər İrəvan quberniyasının Yeni Bayazid, Eçmədzin, İrəvan, Şərur-Dərələyəz, Aleksandropol (Gümrü - İ.B.) qəzalarının, Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur, Qazax qəzalarının, Tiflis quberniyasının Loru-Pəmbək qəzasının inzibati ərazi bölgüsünə daxil olmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistən ərazisində sovet hakimiyyəti qurulduğdan sonra Ermənistən Sovet Şuralar Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti 1929-cu il iyulun 12-də «Ermənistən Sovet Şuralar Cəmiyyəti territo-

riyasını (ərazisini-İ.B.) rayonlaşdırmaq haqqında» qərar qəbul etmişdir. Qərara əsasən rayon inzibati ərazi vahidi yaradılmışdır. Əsrdə toponimin XIX əsrдə hansı inzibati ərazi vahidinə, sovet hakimiyyəti dövründə isə hansı inzibati ərazi bölgüsünə daxil olduğu göstərilir. Məsələn, Toxluca-İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.

İndiki Ermənistən ərazisindəki türk mənşəli toponimləri ilk variantlar əsasında, tarixilik baxımından araşdırılması, dilçilik aspektində təhlil edilməsi tədqiqatın əsas elmi yeniliyidir. Bunların hamısı Qərbi Azərbaycanda tarixən yaşamış Azərbaycan türklərinin «etnogenezinə, tarixinə, sosial-məişətinə və məskunlaşlığı coğrafi əraziyə dair mühüm və orijinal mülahizələr» (205, s. 11) söyləməyə imkan verir.

Qərbi Azərbaycanın paralel toponimləri geniş miqyasda tədqiqata cəlb edilir. Ərazinin paralel toponimlərini araşdırmaqdə əsas məqsəd onların həm yayılma, həm də komponentləri arasında paralellik müşahidə edilən toponimik vahidlərin ümumi areal xüsusiyyətlərini ortaya çıxarmaqdan ibarətdir (177 a, s.l.).

Qərbi Azərbaycan toponimlərinin öyrənilməsinin xüsusi nəzəri və praktiki əhəmiyyəti vardır. Bu toponimlər yerli xalqın-Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (**quqark, gorus, sak, ayrılm, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.**) eks etdirir və tədqiqat nəticəsində aydın olur ki, ərazinin toponimləri həm də qədim türk sözləri (**balıq, yazı, art, bək, kəpəz və s.**), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (**dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.**) əsasında formalaşmışdır. Bütün bunlar Qərbi Azərbaycan toponimlərinin tarixi coğrafiyasının öyrənilməsində xüsusi rol oynayır. Bu əsər Azərbaycan toponimlərinin hərtərəfli öyrənilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, toponimiya lügətlərinin, izahlı onomastik lügətin yazılışında istifadə edilə bilər.

Azərbaycan toponimlərinin paralellərinin, türk dillərinin areal toponimiyasının öyrənilməsində də əsərin xüsusi əhəmiyyəti vardır. Əsər yazılırkən türk mənşəli toponimlərin düzgün izahını vermək üçün müxtəlif üsullardan istifadə edilmişdir:

1. Müxtəlif dilli - Azərbaycan, erməni və rus dilli mənbələrdən istifadə edərkən Azərbaycan və erməni mənbələrinə üstünlük vermək;

2. Hər hansı bir mənbədən istifadə edərkən ilk növbədə həmin əsərin yaranma dövrünü, müəllifin mövqeyini və əsərin xarakterini əsaslı faktlarla müəyyənləşdirmək;

3. İstifadə olunan mənbələrin tarixi dövrünü və gerçəkliliyini nəzərə almaq;

4. Ərazinin türk mənşəli toponimlərinin izahında diaxron və sinxron tədqiqat üsullarından istifadə etmək;

5. Müəyyən tarixi dövrlər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan toponimlərin tarixi-linqvistik təhlil əsasında ilkin variantını bərpa etmək.

Nəticə olaraq qeyd etmək istərdik ki, Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin öyrənməsi oxucuda Azərbaycan toponimlər sistemi, onların əsas qanuna uyğunluqları, prinsipləri, formalşma yolları, yaranma səbəbləri, struktur tipləri, semantik növləri, oykonim, oronim və hidronimlər arasındaki əlaqə, xalqımızın etnoqrafiyası, milli təfəkkürü, tarixi coğrafiyası və s. bu kimi problemlərlə bağlı tam elmi təsəvvür formalasdır. Eyni za-

manda, türk tayfalarının arealı və məskunlaşması, Azərbaycan dilinin qədim leksik-semantik və qrammatik xüsusiyyətləri haqqında müəyyən elmi və obyektiv nəticələrə gəlməyə kömək edir. Ən əsası isə indiki Ermənistən ərazisindəki toponimlərin tədqiqi aydın şəkildə sübut edir ki, indi Ermənistən adlanan Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı Azərbaycan türklərinin tarixi etnik torpaqları, Ata yurdudur.

**Elmi redaktor: İbrahim Bayramov**  
*Filologiya elmləri doktoru,  
ADPU-nun professoru*



IFƏSİL

# GÖYÇƏNİN TOPONİMLƏRİ ÇƏMBƏRƏK (KRASNOSELO) RAYONUNUN KƏNDLƏRİ TİMSALINDA

1. Cil
  2. Ardanış
  3. Şorca
  4. Ağbulaq
  5. Toxluca

## CİL KƏNDİNİN TOPONİMLƏRİ

Göyçənin coğrafi adlarını qələmə alıb tarix-ləşdirmək məqsədi ilə doğulub boy-a-başa çatdığını Cil kəndinin dağ, dərə, bulaq, çay və digər yer-yurd adlarını bütün cillilərin yadına salmaqla böyük və məsuliyyətli işi üzərimə götürüb həmin işin bir qismini tədqiqatçı-toponimisi kimi yox, adı bir vətəndaş kimi yerinə yetirməyə çalışacağam.

...Ağbulaq, Ardanış, Şorca, Babacan,  
Cildə özür etmişəm məndə bir zaman...

Xalqımızın əziz şairi H. Arifin hələ çoxdan dediyi bu şer indii bütün cillilərin fəxrlə dediyi bir təsəlliyyə çevrilib. Cil kəndinin bütün örusləri, o mənzərəli, füsunkar gözəlliyi özündə əks etdirən o adları elmi üsullarla yox, oxucuları qiysi bir «səyahəh» kimi həmin ərazilərlə səyahətə çıxarmaq fikrindəyəm. Toponimistlər həmin adları sistem-ləşdirərkən dağlarla bağlı adları oronim, su (çay, bulaq, göl, dəniz və s.) adları ilə bağlı olanları hidronim, bitkilərlə bağlı olanları fitonim, heyvanlarla bağlı olanları zoonim, şəxs adları ilə bağlı olanları isə antroponim kimi qruplaşdırırlar. Mən bu fikirdə deyiləm. Cil kəndini əhatə edən coğrafi adları müəyyən marşrutlar üzrə xəyalı səyahətə

çıxmala onları xatırlamaq məqsədindəyəm (Bütün cillilərin yaddaşına həkk olunan və tarix boyu unutmadıqları həmin adların toplanmasında mənə yaxından köməklik göstərən İbrahim Tanrıverdiyev olmuşdur).

Cil kəndinin adının əmələ gəlməsi ilə bağlı yeganə bir fikir var. Bu, kəndin sucax yerlərində, xüsusən Qamişın bulağında bitən və geniş yayılan cil bitkisi ilə bağlıdır. Bu da, yuxarıda deyildiyi kimi fitonimlərə aiddir.

Oxular məni qınamasayırlar bütün coğrafi adları cillilər necə demiş, işlətmisələr elə də yazardım. Qonşu Ardanış kəndini keçəndən sonra Ardanışın qəası və bizim kəndlə sərhəddi təşkil edən Novruz oğlundan marşruta çıxaq: Dərin dərə, Cılın qəası, Göygüney, Yalox, Dəlağanan dərəsi, Dəliağa çayı, Gəvənniyin qalaçası, Gəvənniyin dərəsi, Gözə, Calın dərəsi, Sarı nöyün ağı, Fələk qəası, Sırnidəyən, Almalı quzoy, Sarıbaşının quzoyu, Qamişlı dərə, Xirdalilar, Hacı Qurbanın yurdu, İldırım düşən, Taxça, Gəzdəyin quzoyu, Ortaşı, Dərənin başı, Sarı yolun dərəsi, Qırmızı qəanın taxcası, Qırmızı qəa, Faris düşən, Ayı dərəsi, Eşşək daşı, Gəzdəyin yırmaqları, Hacı Məliyin yurdu, Şah ocağı, Keçili, Qılğanalığın günöyü. Sarı taxta.

Müğəbbəlinin başı, Keçilinin qəası, İmanın yurdu, Müğəbbəlinin dərəsi, Orta şış, Öəliyli, Şahdağı, Avasalının taxtası, Kələm köpən, Qarasaqqalın ağızı, Yemşənni, Qırrar, Əyrinöy, Tək çal, Ofun dərəsi, Kalvayı Vəlinin çalı, Ağakışının taxtası, Ağakışının quzoyu, Şişin dalı, Çəlvərli, Sulu dərə, Dərvənd, Ot yolu, Dana dağı, Dana dağının başı, Dana dağının yönübəriləri, Balaəmmədin kolu, İmranın yeri, Qarasaqqal, Qarasaqqalın su çıxını, Danauçanın başı.

Cil kəndindən Çənliyə doğru getsək: Məmmədsöyünün dərəsi, Kilsə qaya, Qaraçal, Sulu qaya, Gözənin dərəsi, Zirnişdinin ağızı, Zirnişdinin qılıcı, Ağsuyun bulağı, Yelli yurdalar, Gərməşöylü, Şişin altı, Musa oğlu, Keçi qəası, Öküz uçan, Piltəlinin boyunu, Çaxmaqlı qaya, Xudoybasan, Avasalının bulağı, Goy zağa, Arxac qaya, Orta noy, Qatar qaya, Çənli yaylağı, Divək, Haray təpəsi, Kürddərin yurdu, Alaöllər, Dovşan təpəsi, Hacıhümmətin dağı, Dağın dalı: Əjdaha, Almalıının dərəsi, Tək püşün qılıcı, Cullunun yeri.

Kənddən Pəribulağına gedərkən xəyalən Seyidin günbəzinə ziyarət etməliyik. Qəbirstanlıqdə uyuyan və ruhları nigaran qalan və indi kəndin keşiyini çəkən o ərənlərin qəbirlərini yada sal-

maliyiq. Səcdə elədiyimiz bu müqəddəs yerdən müvəqqəti də olsa ayrılib Avdillabulağı tərəfə yön almaliyiq. Mədənnərin ağızından, Avdulla bulağından keçib daha bir ziyarətgahımız olan Qaradaşa çatırıq. Qaradaş tarixən camaatımız üçün sinanılmış ümidgaha çevrilmişdir. Burada yol iki yerə ayrılır, biri Pəribulağına, ikincisi Dəmyə tərəfə gedir. Armutduya tərəf getsək: Təkpüşün ağılları. Dərəyeri, Sarasambuğavuranın taxtası, Cərgəlilər, Yolqalxan, Yastıqlı, Sızğisuyun bulağı, Armitdi, Göyqum, Sağmallağın ağızı, Sarasanbuğavuranın ağızı, Mazanın çalı, İmranın gözəsi, Bayraməli bulağının taxtası, Bala quzoy, Baldırğanının dərəsi, Dağ yatağı, Qəanın qabağı, Böyük quzoy, Pəribulağının taxçası, At ağılı, Qifillinin başı, Nədrin qəbri və s.

Qaradaşdan Dəmyə tərəfə getsək: Dəmyənin düzü, Tala, Ayı dərəsi, Qalaca, Qara ardic, Yavı ölonin qaşı, Sulu qovu, Ətypi qovu, Kollu qovu, Dəmirin yanı, Çanaxpərinin çuxuru: Sarıdaşın boynu, Yerrinin yolu, Kiçik yerinin qılıcı, Sarı təpə, Kiçik yerri, Böyük yerri, Qalaça, Qarazağa, Kötüklü, Almalıdərə, Kötüklünün qılıcı, Kirrinin kom yeri, Ağaoğlən dərə, Çətin dərə, Saribaşuçan qaya, Mədənnərin ağızı, Qaranüy, Qaranüyün dənizə baxarı,

Qaranüyün dərəsi, Gözəldərə, Almalı dərə, Xirdalı taxtası, Xirdalı dərəsi, Sarı yol, Orta suyun üstü, Sarı taxtanın yönübəriləri, Su tökülən, Çallar, yovşanlılar, Dənizin qirağı, Gödək yerlər, Kəndin altı, Kəmənd, Oddağ, Battaxlı gözə, Ağbulaxlar, Zağalı dərəsi, Zağalı, Zağalı qəası, Göy zağa, Sarı nüy, Yelli gəzdək, Yaviölən dərə, Qarazağanın güneyi, Qıvlananın güneyi, Hajihümmətin dağı, Duzdağ, Saribaşuçan qaya, Çətin dərənin ağızı, Sulu dərənin oyuğu, Şahdağı, Şahocağı, Cəlvərri, Ağsuyun başı, Höyük dərə, Yemşənninin dərəsi, Köçyolu, Taxta yurd, Tiknələrin sərnəsi, Canavar güneyi, Qar yatağı.

Cil kəndi ilə Göycə gölünün arasında “Düz” deyilən böyük ərazidə çoxlu adlar məshhurdur: Qadıoğluun yeri, Təpə, Təpənin boynu, Xamlar, Əzəmətli Alma ağacı, Dib yeri, Uzun yerlər, Yekaalının yeri, Yovşanni, Aftalıfin kərdisi, Dəyirmanın yanı, Təzəkli, Dəmirçikan, Qaraçöpün altı, Xırmanyeri, Göyəm kolu, Qarabulax çayı.


**Cilin bulaqları haqqında.** Qarabulaq, Üzbəüz Qarabulaq (Orucun bulağı), Yuxarı qamış bulağı, Dəyirman qabağı bulağı, Qamışın bulağı, Sulu qovu, Ağaöləndərənin bulağı, Sızgı su, Korabulağı (Zirnicin altı), Armudun dibi bulaq, Almanın dibi

bulaq, Armudluyolayıcı bulaq, Yeddi bulaq, Sarıhasanibuğa vuran bulaq, Zamanın (gözənin bulağı), Baldırğanlı gözəsi ağızı bulaq, Baldırğanlı bulağı, At ağılı bulağı (Qıffılı), Balaquzeyin dərəsi bulağı, Qayanın qabağı bulaq, Pəri bulağı, Ovşar bulağı, Muradın dərəsinin bulağı, Kürddərin bulağı, Çənli-At ağıllı bulağı, Taxta yurdun bulağı, Novlu bulaq, Göy zağanın bulağı, Zağalının bulağı, Şeti bulağı, Ağsunun Bağı bulağı, Ağsu (Gözə) bulağı, Battaqlı dərə (otyolu), Əlivurulan dərənin bulağı, Zağanın üstü bulağı, Otaq Zirnicli bulaq, Zirnicli bulağı, Kələmköpən bulağı, Avasalı bulağı, Rüstəmoğlunun yerinin qirağı bulağı, Qonça bulağı, Əsgərin evinin yani bulaq, Sulu dərənin bulağı (ovşar), Qara saqqal bulağı, Keçilinin bulağı (aşağı), (Ağakışının ayağı bulağı), Gəzdəyin bulağı, Nağının yerinin ayağı bulağı, Orta Keçili bulağı, Cavadın yurdun bulaq, Gəzdəyin ayağı, Ayıdərəsi bulağı, Orta suyun bulağı, Farsın yurdunun bulağı, Qırmızı qayanın bulağı, Taxçanın bulağı, Sarı yolun başının bulağı, Yeddi bulaq (Fermanın üstü), Fermanın qabağı bulaq, Hacı Qurbanın yurdun bulaq, Xirdalının bulağı, Qiblə bulağı, Almalı quzeyin bulağı, Xirdalının ayağı bulaq, Sirnidəyənin bulağı, Sarinöyün bulağı, Gözəlinin

bulağı, Bağın başının bulağı, Çənlidə Hacızaman bulağı, Dovşan təpəsi bulağı. İmanın yurdunun bulağı, Noğlu bulaq, Avdilla bulağı, Bayraməli bulağı.

**Cilin çayları:** Ağsu (Cil) çayı, Dəliağa çayı, Ar-mudlu çayı, Qarasu (Qarabulaq) çayı, Keçili çayı,

Cildə məhəllə adları da yaddan çıxmayıb: Qara-çöp, Yuxarı məhlə, Kilsənin boynu, Duzdağ, Çarxax, Məktəbin yanı, Qaraməhəmmədin külliüyü, Kalvayqu-lunun damının yanı, Qarabulağın qaşı və s.



## ARDANIŞ KƏNDİNİN TOPONİMLƏRİ

**G ö y ç ə !** Bu əziz, bu ulu torpaq ində düşmən tapdağı altında inildəyir. Onun fəryadını, ah-naləsini göyçəlilər kimi heç kəs duya bilməz. Onların əksəriyyəti Göyçə həsrətli, haçansa Göyçəyə qovuşmaq istəyilə yaşayırlar. Vay o hala ki, bu arzu, bu ümidi də öle.

Bu arzunu, bu ümidi yaşatmaq vasitələrin-dən biri də Göyçənin yer adlarının toplanması, gənc nəslə öyrədilməsidir. Bu hamının müqəddəs bor-cu olmalıdır. Bu məqsədlə Göyçənin bütün kəndlərinin yer-yurd adlarının toplanmasına başlamışıq (Ardanış kəndinin toponimlərinin toplanmasında biza Məşədi Cəmşid Kərimov yaxın-dan köməklik göstərmişdir).

Qonşu Cil kəndini Ardanışdan Noruz oğlu deyilən bir dərə ayırır (yer-yurd adlarını Göyçəlilərin tələffüz etdikləri kimi yazmayı nəzərdə tutmuşuq). Aşağıdakı toponimlərin artırılma-sında bütün Göyçəlilər yaxından iştirak etməlidirlər: Aralıx, Noruzoğunun dərəsi, Sərpin də-rəsi, Aşağı taxta, Yuxarı taxta, Noyçalı, Mustafa uçan quzey, Öküz oğurranan, İsləkəndərin yurdu, Div ağıl, Qırmızı qaya, Gök güney, Pələng

qayası, Hacı Hasanın quzeyi, Kollu quzeyi, Çimalanın gəzdəyi, Sarı qayanın üstü, Dövşan təpəsi, Comuşcanın quzeyi, Dölləyin dali, Ocağın başı, Ocağın dali, Uzun qılıc, Gödək qılıc, Şişin başı, Bel yeri, Dağ yeri, Çətin dərə, Böyük dünəy, İbrahim dərəsi, Köpək vurulan, Alma ağacı, Hacı Məhəmməd vurulan, Alma ağacının günöyü, Şurnoxlu, Gəvəyin dərəsi, Söyüd ağacı, Eşşək batan, Fələk qayasının dali, Göygüneyin başı, Məşədi Ələkbərin gözəsi, Eşşəkbatanın taxtası, Sarı yol, Dərməi güney, Dönə bulağının güneyi, Qareykalar, Avdu düşən qaya, Nazdı bulağı, Uzun güney, Şahdağı, Əsgər Ağanın yeri, Qara cığır, Küçüküçan, Yunusoğlunun yurdu, Çoxlu gözə, Ağ gözə, Ağlı qaya, Ağ bulaq, Xaravalar, Ağ qayanın qılıcı, Şətinin payı, Cəfərbicən, Səngər, kərəntitökülən, Kərbəlayı Yusifin yeri, Aravaçının suyu, Əsgərin dəyirməni, Qurvanın dəyirməni, Çətin dərə, Damba, Dombanın başı, Goy dərə, Qanqallı bulaq, Hajibiçən, Hacı Sarı dərəsi, Aynoyun, Aynoyun güneyi, Ayməmməd çuxuru, Gəzdək, Sarı Binnətin yurdu, Şalvar Soynün yurdu, Kalvayı Hüseynin yurdu, Battaxlı, Sarı bulaq, Hacı Ramazan bulağı, Qara bomba, Göl yeri, Yeddi bulaq, Saribaşdı, Hacı

Nöycan, Pəri bulağı, Aşağı Tomar, Yuxarı Tomar, Tomarındərəsi, Qoşa güney, Düzdağ, Mələykəuçan, Qatar qaya, Qara güney, Hasan dərəsi, Sarı yal, Sarı yalın quzeyi, Arcıtdı güney, Sarı qaya, Sərt qayası, Tülükü güneyi, Daqızın gələn, Kəklilik qayası, Sarı güney, Çalın dali, Qumlu dərə, Malağan təpəsi, Musurman təpəsi, Çadır düzü, Böyük meşə, Koroğlunun başı, Cəvəlli, Bala Cəvəlli, Maral daşı, Göl yeri, Daylax xarabası, Şış güney, Qara meşə, Çal təpə, Ada təpə, Qaraarcid, Bala Qara arcid, Böyük Qara Arcid, Qalaça, Çətin dərə, Armutlu, Keçilinin dərəsi, Sudağılan, Qoyun yüyülən, Orta Güney, Öəlikli, Caciğın daşlığı, Topaşan, Daşqalan, Səngər, Saman yolu və s.



## ŞORCA KƏNDİNİN TOPONİMLƏRİ

Bu kəndin yer-yurd adlarını sadalamaqdan əvvəl istərdik ki, bütün Göyçənin böyük yaşayış məskənlərinin adlarına nəzər salaq.

Göycə ərazisində qeyri-türk mənşəli yer adına demək olar ki, rast gəlinmir. Onlardan bir qismını sadalamaqla bu təsəvvürün mənzərəsini canlandırmak olar: Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil, Babacan, Pənbək, Dərə, Sətənəxaç, Şışqaya, Göysü, Kəsəmən, Bala Mərzə, Böyük Mərzə, Qızılıkənd, Canəhməd, Ağyoxuş, İnəkdəği, Zod, Nərimanlı, Zərzibil, Ağkilsə, Qoşabulaq, Sarıyaqub, Qayabaşı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Aşağı Şorca, Yuxarı Şorca, Kərkibaş, Qanlı, Basarkeçər, Çaxırlı, Gödəkbulaq, Tüstülü, Alçalı, Yarpızlı, Qırxbulaq, Subatan, Daşkənd, Qızılvəng, Çamırlı, Zolaxaç, Kələqiran, Gözəldərə, Qızılxaraba, Əliqırıq, Yanıq, Kəsikbaş, Mədinə, Quranlıq, Gölkəmə, Kürdxarabası, Təzəkənd, Böyük Dəlikdaş, Kiçik Dəlikdaş, Hətəxamlı, Vəliağalı, Kuzəcik, Başkənd, Sarıhan, Dəliqardaş, Kosaməmməd, Gülaltı, Paşa-kənd, Qırmızı kənd, Quyukənd, Kəvər, Azadxaraba-

## Göyçənin toponimləri

sı, Qışlaq, Nərədüzü, Əyrivəng, Ağqala, Ağzıbür, Hacımuğan, Əfəndi, Ördəkli, Zeynal, Çubuqlu və s.

Şorcanın daxil olduğu Cənbərək adının geniş yayılma arealı onun türk dünyası ilə bağlılığının əyani şəkildə göstəricisidir. Bakının yüksək hissəsində yerləşən Cənbərəkənd, Vedibasardankı Cənbərək.

Maraqlıdır ki, bu toponimin yayılma coğrafi koordinatlarına Sibirdə türdilli xalqların məskunlaşdıığı regionlarda da rast gəlinir. Maks Fasmerin məşhur “Этимологический словарь русского языка (в четырех томах), Москва, «Прогресс», 1986-1987) əsərində göstərir ki, Penza vilayətindəki “Çəmbər” şəhəri də türk mənşəlidir. 1948-ci ildə Çəmbərin adı dəyişdirilərək dahi tənqidçi V. Belinskinin şərəfinə “Belinsk” adlandırılmışdır. Etimoloq F.Fasmer Ulyanovsk şəhərinin 1924-cü ilədək mövcud olan Simbiri də eyni məna ilə bağlayır. O, çuvaş dilinə məxsus sənbər sözü ilə Çəmbər toponimini eyni söz hesab edir (bax. səh 623).

Şorca kəndinin toponimlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

**Güneylər:** Uzun güney, göy güney, Sarı güney, Bahar güney, Tülkü güney, Tüklü güney, Qara güney, Orta güney. **Yurd, arxac adları:** Sosannanın

yurdu, Cidinin ağılı, Namazın arxacı, Avramın komu, Avramın suadı, Məşədinin komu, Qaçağın komu, İrvahamin zoğası, Efteyin komu, Efteyin ağılı, İsmayııl vurulan, Qıjırın ciğiri, Əmrəhin gəzdəyi, Təpələr: Şüllə təpə, Qara təpə, Kilsə təpə, Ada təpə, Malağan təpəsi, Orta təpə, Canavar təpəsi, Koroğlu, **Meşələr:** Böyük meşə, Xırman meşə, Şeytan meşəsi, Qara meşə, Qaranlıq meşə. Bulaqlar: Yeddi bulaq, Qara bulaq, Sarı bulaq, Göy bulaq, Soyuq bulaq, Kor bulaq (Qaz bulağı), Maksimum bulağı Dərələr: Xaşdı dərə, Nəzik dərə, Qaranlıq dərə, Üç dərə, Sulu dərə, Çətin dərə, Qəndirnənin dərəsi. Digər sahə, örtüs, dağ adları: Böyük çökək, Qara oyuq, Bala xanlıq, Atduran, Xal-xal, Xanlıq, Qancıx vurulan, Dirək daş, Keçili, Maral başı, Duzlaq, Tomar, Oyuqlu, Goyəmli, Valın qarşo, Sarı burun, Üçdaş, Xor-xor, Ot yahı, Tap, Yoncalar, Saz, Böyük saz, Bala saz, Bostanlar, Zağalının yurdu, Kürdtaxtali, Yelli gəzdək, İrənd, İrəndin beli, Dərin xəndək və s.

## AĞBULAQ KƏNDİNİN TOPONİMLƏRİ

Ağbulaq kəndi Göyçənin, həm də Kpasnoselo rayonunun dəniz səviyyəsindən ən hündürdə yerləşən kəndidir (2280m). Bu yüksəkliyin Ağbulağın təbii şəraitinin formalasmasında müstəsna rolu vardır. Qonşu kəndlərdən fərqlənən iqlim şəraitinin, torpaq və bitki örtüyünün və buraya xas olan landşaftın formalasmasında da kəndin mütləq yüksəkliyi həlli-dici rol oynamışdır.

Toponimlərə gəldikdə isə Ağbulağın özünə-məxsus qədim yer-yurd adları vardır. "Ağbulaq" sözü hidronimlərə aid olub, Ağ-bulaq sözlərindən əmələ gəlmişdir.

Göyçənin bütün kəndlərinin toponimlərinin toplandırmamasını və onların elmi məcmualarda dərc etdirməyi qarşımıza məqsəd qoymuşuq. (Bu işdə bizə yaxından köməklik göstərmiş və bu arzuda olan bütün göyçəlilərə dərin minnətdarlığıımızı bildiririk).

Göyçə neçə ildir düşmən tapdağındadır. Ulu Göyçə keçən bu müddət ərzində öz balalarını öz aqşuna almaq həsrəti ilə inildəyir. Göyçəlilər isə Azərbaycanın ayrı-ayrı bölgələrində Göyçəyə qovuşmaq

arzusu ilə yaşayırlar. Bunların arasında o mahalın yer-yurd adlarını – toponimlərini sinədəftər bilənlər daha çoxdur. Onları axtarmaq, onlardan həmin toponimləri öyrənmək, araşdırmaq hamının müqəddəs borcudur. Bu sahədə yaşılı adamlar daha qiymətlidir. Zaman keçidkə həmin ahıllar dünyasını dəyişir, özləri ilə bərabər coğrafi adları da o dünyaya aparırlar. Göyçəni itirdiyimiz kimi, oranın köklü – türk mənşəli coğrafi adlarını da itiririk. Gənclərimiz bu haqqda dərindən düşünməlidirlər!

Coğrafu mövqeyinə görə Ağbulağın toponimləri arasında hidronimlər çoxluq təşkil edir. Burada bulaqların sayı çoxdur (35), və kəndin adı da həmin bulaqların birinin adı ilə bağlıdır. Bunlar aşağıdakılardır: İldirimvuran bulağı, Axundbiçənin bulağı, Dürlü bulaq, Pəri bulağı, Yeddi bulaq, Dörd bulaq, Qanlı dərənin bulağı, Hacı Söyüն bulağı, Hacı Sadiqin bulağı, At ağılinın bulağı, Turş su bulağı, Nazdi xanım bulağı, Qayalı bulaq, Bütük bulağı, Çətin dərənin bulağı, Çəlvərri bulaq, Cinni bulaq, Qaz bulağı, Salman bulağı, Qara bulaq, Qatar bulağı, Çinqilli bulaq, Sarı bulaq, Dəhnə bulağı, Orta Çalın bulağı, Ağ bulaq, Seyidlər bulağı, Asdan bulağı, Qara bulağ, Arxac bulağı, Duzdu bulaq, Ağdə-

rənin bulağı, Kalvayı Məcidin bulağı, Korabulaq, Dal Quzeyin bulağı, Nabat bulağı və s.

Kəndin ərazisindən bir neçə kiçik dağ çayları da axır. Bunlardan Əyricə çayını, Suludərənin çayıını, Baldırqanlı çayını, Gillinin çayını, Keçid çayını, Ağdərənin çayını və s. göstərmək olar.

Burada dağ və qaya adları da geniş yayılmışdır. Pir dağı, Əyricə dağı, Kirkithi dağı, Sarilar dağı, Vers dağı, Böyük yol dağı, Qara Quzey dağı və s. Qayalardan isə aşağıdakıları göstərmək olar: Kəmənd qaya, Danaçı qayası, Qatar qaya, Nuqoyun qayası, Zağa qayası, Məkə qayası, Aralıq dərənin qayası, Ağıllı qaya, Qaçaq qayası, Darcan qaya, Kazım düşən qaya, Ovux qayası, Dəvə gəzdəyənin qayası, Sarı qaya, Qurqut qaya, Şiş qaya, Kalvayı qaya, Qurbanəli öküz bağlayan qaya və s. Ağbulaq kəndinin relyefi ilə bağlı bir neçə toponimlər yaranmışdır. Eşşək təpəsi, Tülük təpəsi, Balaca təpə və s. toponimlər müsbət relyef formaları ilə bağlıdır.

Göyçənin Ağbulaq kəndi əsasən dağlıq ərazi-də yerləşdiyindən dərələrlə bağlı toponimlər də üstünlük təşkil edir. Bunlara aşağıdakılar aiddir: Nazik dərə, Baldırqanlı dərə, Qanlı dərə, Balaca dərə, Yemlikli dərə, Aralıq dərə, Gilliyin dərə, Sulu dərə,

Çətin dərə, Gözeldərə, Asırqallı dərə, Axundbiçən dərə, Seyidlərin dərəsi, Ağ dərə, Kalvayı Nəsibin dərəsi, Daşdıqlı dərə, Dəyirman dərəsi, Əyircə dərəsi, Korabulaq dərəsi, Dəli dərə, Gen dərə, Həsənağanın dərəsi, Kirvəlik dərəsi və s.

Ağbulaq kəndinin örus və yer adları da müxtəlif mənşəli olub sayca çoxluq təşkil edir ki, bu adların bir hissəsi istehsalla (kənd təsərrüfatı məhsulları ilə) bağlı olaraq yaranmışdır. Bunların arasında antroponimlərə də rast gəlinir. Əkin yerlərinin və öruslərin adları da qədimdən oranı becərən şəxslərin adı ilə adlanırmış. Bunlara və digər mənşəli toponimlərə əsasən aşağıdakılardır: (Bütün bunların yaranması və etimologiyasını araşdırmağa böyük ehtiyac vardır). Hacı ölü, Atağılı, Məşədi kişinin çalası, Qara daşın qabağı, Qaraçı yurdu, İldirim vuran, Sallama, Axund biçən, Nazdi xanın yaylağı, Orta gəzdək, Göllü gəzdək, Kom yolu, Tap, Göy Güney, Xorxor, aqanın boynu, Mal gəzdəyi, Yasdana, Dəmirin yanı, Daşçıxan, Məşədi Söyüն düşən, Sarı yoxuş, Sərt Guzey, Hacı Sadıqin yerləri. Ağac yolu, Cəmilin yeri, Duzdaq, Dəvə gəzdəyi, Kalvayı Nəsibin dam yeri, Araba ucan, Qışdağın yurdu, Arzumanın püş yeri, Kazım düşən, Quzu yuyulan, Çəhlim,

Əvəlikli yurd, Boğaz, Soyuqbulağın qovusu (qobusu), Dəlmə, Zincirçixan, Komun dərələri, Düz, Turp yeri, Əyriayaq, At duran, Çimmizdi gəzdək, Ağıllar, Daşdı gəzdək, Ür ara, Dik Daş, Pazı yeri, Güney, Çaxmaqlı, Aşağı taxçalar, Düz Sərnə, Qoruqçu damı, Bəlli Əhməd düşən, Qovu yeri, Keçidin yanı, Bozalğanının yurdu, Camış yatan, Yurd, Kurd bığçən, Zülfüqarın gəzdəyi, Dam yerinin üstü, Telli Əsədin yurdu, Verst, Komun diki, Zeynalın yerləri, Komun kalafaları, Su dağılan, Darı yeri, Darama, Çal, Alverdi biçən, Seloy, Quzey, Uzun güney, Alxan vurulan, Yuxarı taxçalar və s.


Ağbulaq kəndinin məhəllə adları da tarixləşmiş, ağbulaqlıların qəlbində daimi yaşayacaqdır. Onlar əsasən aşağıdakılardır: Seyidlər məhəlləsi, Kəndin içi, Ozanlar məhəlləsi, Tap məhəlləsi, Ağdərə məhəlləsi, Zeynallar məhəlləsi, Qəbirstanlığın dalı, Yuxarı məhəllə, Arxac məhəlləsi, Meçidin düşü, Hüşülər məhəlləsi, Körpünün diki, Orta məhəllə, Əddələr məhəlləsi, Aşağı məhəllə, Məşədilərin diki, Çuxur məhəllə, Məşədi Söyüün diki, Ağabbalar məhəlləsi, Xırmanlar, Hacı Sadıqin diki, və s.

Ağbulaq kəndi Göyçə kəndləri arasında öz müqəddəs ziyarətgahlarının olması ilə fərqlənir. Bu-

rada XIX əsrдə tikilmiş və uzun müddət xalqın müqəddəs ocağı olmuş Ağbulaq məscidinə Göyçənin digər kəndlərindən də ziyarətə gəlirlərmiş. Digər müqəddəs ocaqlardan biri “Seyidlər” məhəlləsindəki, Mirəli ağa və Miryaqub ağanın ocaqları olmuşdur. Bunlardan başqa böyük nüfuz sahibi Mirmahmud ağanın qəbri də Ağbulaq qərbistanlığında ziarrətgah idi.

Ağbulaq kəndində mövcud olan tayfa adları da toponomianın gələcək tədqiqatçıları üçün önəmlı ola bilər. Burada 30-dan çox tayfalar olmuşdur ki, bu da kəndin böyüklüğünü və əhalisinin çoxluğunu özündə əks etdirir. Tayfa adları aşağıdakılardır: Ağabbalar, Ağacanlı, Camallar, Cəfərli, Dəlləkli, Əddələr, Ərənlər, Hacisöyüñqulular, Hacı Mərdanlı, Hacı Qurbanlı, Hacı Heydarlı, Hüşülər, Hasa Uşağı, Kəlvayı Tərəşdər, Kələşdi, Qarabağlılar, Qəriblər, Molla Hasanlı, Molla Əlilər, Məmişdi, Məşədi Hüseynəli ağa, Məmmədbağır uşağı, Ozannar, Seyidlər, Seyid Əhməd ağa, Söyünlilər, Seyitdilər, Səfaralılar, amanlı, eynallar və s.

Ağbulağın toponimlərinin bəzilərini özündə əks etdirən xəritə-sxemi də oxuculara təqdim edirik.



## TOXLUCA KƏNDİNİN TOPONİMLƏRİ

Göyçə mahalının Toxlucu kəndinin adı qədim türk dilində dağlıq yer mənasını verir. Qədim insan məskənlərindəndir. Bizim eradan əvvəl V-VII əsrlərə aid edilir. Yazılı ədəbiyyatda Toxlucu sözü XVII əsrən rast gəlinir. Toxlucu kəndinin ərazisində aşağıdakı toponimlər mövcuddur: Dərəyurd, Taxça, Əyricə, Ayidərəsi, Qüzey, Kərəmbičən, Kirkitdağ, Ocaq dağı, Xanlıq ,Arxanc, Sulu dərə, Dəlmə ,Armudlu dərəsi, Axund biçən, Gözəldərə, Dürlü bulaq, Seyid ölən, Qanqallı, Pəyələr, Qara qaya, Əsətolan, Məmişolan və sair. Toxlucu kəndi Göyçə gölünün şimalında, Ocaq dağı Qüzey və Çal dağlarının arasında göldən 3 km məsafədə Toxlucu çayının sahilində yerləşir. Əmirxeyir, Çənmərək, Ağbulaq kəndləri ilə qonşudur.

Haciismeyil, Duzlu bulaq, Noyçalı, Ağ bulaq, Niftoyun bulağı və sair bulaqları var. Toxlucu kəndi 1918-ci ildə Ermənistən tabeliyinə verilmişdir. 1988-ci ildə kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. Əsasən indiki Azərbaycan Respublikasının yuridiksiyasında olan torpaqlarda məskunlaşmışlar.



## II FƏSİL


### GÖYÇƏNİN TOPONİMLƏRİ

*Basarkeçər rayonunun kəndlərinin  
timsalında*

1. Babacan
2. Pəmbək
3. Dərə
4. Şısqaya
5. Kəsəmən
6. Böyük Mərzə
7. Kərkibaş
8. Bala Mərzə

### BABACAN KƏNDİNİN TOPONİMLƏRİ

Göyçə gölü, Qara ardıc, Sarı qaya, Çətin dərə, Qalaça, Armudlu dərəsi, Şaxlı, Şaxlı dərəsi, Tozdux, Danalıq, Yeddi qardaş bulağı, Lalalıq, Qoç uçan qaya, Muradın dərəsi, Qara dağ, Qəhrəmanlı dərəsi, Şor-şor bulaq, nadir qəbirstanlığı, Qaragüney, Şahdağ, Alagöllər, Maymaq bulaq, Mollaəmmədli, Yurd yeri, Zirnicli, Yaş ardıc, Dərə yeri, Qırızılıq, Qarnaq, Kalvayı güneyi, Tazxtadüz, Orta tombaq, Parça palid, Ağ döş, Babacan çayı, Şimpirdərəsi, Şimpir çayı, Aylolən, Tək kom, Dələ daşı, Qara quzey, Tərsə, Pişik çıxmaz, Kartof yeri, Gür bulaq, Qızıl qaya, Qaraların yurdu, Doldollar, Qazax Əli yurdu, Port-port bulaq, Qisırdağ, Ariqlıq (arıxlıq), İrməq, Gen dərə, Yolaşan, Məcidücan, Suddyən qaya, Murtuzalılar, Şövkət uçan, Ayı dərəsi, Qabıqlı, Birinci tala, Söyüñ (Hüseyin bulağı), Çoban arxacı, Qara söyüd, Tək söyüd, Nəsirin dərəsi, Gilənin dərəsi, Saçının Sali, Orta sal, Göllər, Mehdinin dərəsi, Qara qaya, Qurud təpəsi, Tərsə bulağı, Şaban arxacı.



## PƏMBƏK KƏNDİNİN TOPONİMLƏRİ

Ağbulaq, Ardanış, Şorca, Babacan, Cildə ömr etmişəm məndə bir zaman, Keçmə Ağkilsədən, Zod-dan, Qanlıdan, Daşkändil, Məzrəli, Pəmbəkli Göyçə...

Deyən xalq şairimiz Hüseyn Arif haradan bileydi ki, Ulu Göyçə əsrin sonunda düşmən tapdağına çevriləcək. Yağı düşmənlərin əlində olan Göyçə kəndlərinin biri də gözəl təbiətə malik olan, Göyçə gölünün kənarında yerləşən, axarlı-baxarlı Pəmbək kəndidir. Ulu babalarımızın doğma Vətəni Göyçənin bütün kəndlərinin yer-yurd adlarını toplamağı qarşımıza məqsəd qoymuşuq. Bu yazıda həmin kəndlərdən birinin-Pəmbəyin toponimlərindən bəhs edəcəyik.

Məqalədə dağlar, əkin yerləri, meşələr, dərələr, bulaqlar, örüşlər, yurd adları, ziyarətgahlar, qəbirstanlıqlar, qılıclar və s öz əksini tapmışdır.

Şah dağı, Şıvri dağı, Yanır dağı, Qara qaya dağı, Sarı qaya dağı, İnək uçan dağı, At uçan dağı, Qısırın dağı, Kirişliyin dağı, Qoşanın dağı, Çadırı dağı və s. Pəmbəyin əzəmətli dağlarındandır. Qurtlu bulaq, Helləm yeri, Səngərin boynu, Dək bası, Yas-

tiqli, Təndir torpağı, İmçilər, Qara calı, Gəvənlik, Bulaqlı, Canavar dəliyi, İngəndərin yurdu, Yuxarı arpalar, Aşağı arpalar, oruc oğlu, Xonçalı, Ağ düz, Qarlaq, Gen dərə, Qanlı yer, Kəmənd, Tikanlı, Sarı qaya, Qoç qoruğu, Zünmədli, Bir yanlı, Lalalıq, Süddüyənlik, Sivrinin ətəyi və s. kimi əkin yerləri də mövcuddur.

Meşələrdən Arıqlıq, Mıxlı, Qara quzey, Məsmalı adlayan, Qəmbər əkən, Heydər adlayan, Qara arcıd, Parça quzey və s. göstərmək olar.

Burada mövcud olan dərələr ərazini keşkin parçalamışlar. Bu dərələr əsasən aşağıdakılardır: Cin dərəsi, Sənəmin dərəsi, Murtuzalının dərəsi, Lələnin dərəsi, Əmirəhmədin dərəsi, Lalalığın dərəsi, Əvəlikli dərə, Balaxanımın dərəsi, Həmzənin dərəsi, Gen dərə, Bulaqlının dərəsi, Quru dərə, Grda ölən dərə, Çellinin dərəsi, Gəvənliyin dərəsi, Kirişliyin dərəsi, Qarışqalı dərə, Xırmanın dərələri, Caciqlının dərəsi və s.

Pəmbək kəndinin yaylaqlarında və örüş yerlərində səfali, durna gözlü bulaqlar da az deyil. Bunnalardan Allahverdinin bulağı, Dıqışın (Bayramın) bulağı, Gülüstan bulağı, Qara oğlunun bulağı, Muncuqlu bulaq, Küs Sənəm bulağı, Həmzənin bulağı, Dəlik daşın bulağı, Kirişliyin bulağı, Ağ bulaq,


Hüzrү toyu olan bulaq, Piyala bulaq, Aynalı bulaq, Əmirəhmədin bulağı, Cadırlının bulağı, Daş bulaq, Lalalığın bulağı, Keçi qayasının bulağı, Sarı qayanın bulağı, Həmimin bulağı, Xonçalının bulağı, Molla bulağı, Gəvənliyin bulağı, Gözənin bulağı, Bulaqlının bulağı, Səngərin bulağı, Məsmalı adlayanın bulağı, Gen dərənin bulağı, Zirnişli bulaq, Qara bulaq, Düzdağın bulağı, Sənəmin bulağı, Murtuzalının bulağı, Əmirəhmədin bulağı, Lələnin bulağı, Qənbərəkənin bulağı və s. göstərmək olar.

Pəmbək kəndinin maraqlı yer adları da vardır ki, bunlar gələcək tədqiqatlar üçün önemlidir. Aşağı tək kum, Yuxarı tək kum, Məmmədhəsən dombası, Qarlaq, Xonçalı, Kirişlik, Qara arxac, Talalar, Əhmədin duzdağı, Salman ölü, Duzdaq, Kötüklü, Səngər, Daşlı yer, Sel çayı, Yusif biçən, Muncuq bostanı, Tor küməsi, Avdalın başı, Sellik, Çelli, Səfərin arpası, Yönü bəri, Dəlik daş və s misal göstərmək olar.

Bu kəndin ərazisində çoxlu yurd adları vardır ki, bunların da əksəriyyəti insan adları ilə bağlı olub, antroponimləri təşkil edir. Bunlara Həkimin yurdu, Murtuzalının yurdu, Sənəmin yurdu, Lələnin yurdu, Əmirəhmədin yurdu, Hürü toyu olan yurd, Çadırlının yurdu, Balaxanımın yurdu, Sarı qayanın yurdu, Dağ damı

yurdu, Lalalığın yurdu, İsgəndərin yurdu, Ağ bulağın yurdu, Uzun Məhəmmədin yurdu və s. misal göstərmək olar.

Pəmbək kəndinin relyefində aydın gözə çarpan dağ tırələrinə də (dağ qılıqları) rast gəlinir ki, bunların da özünəməxsus adları var. Qılıc (tırə) adları da kəndin coğrafi adlarını zənginləşdirir. Bunlarla Yönü bərənin qılıcı, Avdalın qılıcı, Uzun Məhəmmədin qılıcı, Mıxlının qılıcı, Qara arxacın qılıcı, Ağ düzün qılıcı və s göstərmək olar. Göyçənin bütün kəndlərində olduğu kimi burada da ocaqlar, ziyanətgahlar, inanc yerləri vardır. Arpaların ocağı, Qara daşın ocağı, Qara qayanın ocağı və İsgəndərin ocağı pəmbəklilərin daimi sitayış və ziyanət yerləri idi. Burada tarixi bilinməyən 3 qəbirstanlıq və bir dənə də kənd qəbirstanı vardır ki, bu da Pəmbək kəndinin daha qədimliyini sübut edir. Səngərin qəbirstanlığı, tarixi albanlarla bağlı olan Duz dağı qəbirstanlığı, tarixi bilinməyən və yaylaqdə ölenlərin dəfn olunduğu El qəbirstanlığını bunlara misal göstərmək olar.



## DƏRƏ KƏNDİNİN TOPONİMLƏRİ

Gədə ölən dərə, Gözələr (yuxarı,aşağı), Qoruq təpəsi, Qatar qaya, Rus qırılan, Sudəyən qaya, Oruçoğlu, Rəş bulağı, Zirnişdi bulaq, Qıṣır dağı, İsgəndər ocağı, Tək palid, Ağdənnik, Karvansara, Xınna dərəsi, Damcılı bulaq, Piyala bulaq, Taxçayurd, Sadığın kalafası, Tozduğ dərəsi, Məntəqə, Danalıq, Ağ qaya, Qara quzey, Qızlar bulağı, Qara qaya, Çoban bulağı, Gürbulaq, Hilpar bulağı, Qarayal, Nazlı bulaq, Korabulaq, Tüklü təpə, Paliddı meşəsi, Nərgizoddayan, Qoşagəzdək, Öküz yatişan, Saqqızdı dərə, Qaraçı yurdu, Həsin bulağı, Hənifin bağlı, Yunusun çalası, Yulğunluq, Qara alça, Alının kolluğu, Yastıq, Məsmənin bulağı, Şəbəndə qəbirstanlığı, Rəmələr, Dolayı yol, Dik daş, Malakan damı.



# ŞİŞQAYA KƏNDIİNİN TOPONİMLƏRİ

**Dağlar**-Qocadağ, Qaradağ, Maral dağı,Mahi, Şıvri, Sarınər, Kosa tülləyi, Qara arxac, Qara çinqlı, Gümüşxana, Qamışlı.**Təpələr**-Keçəltəpə, Pirlik, Sarıtap, Qırmızılıx, Qoşa təpə, Tüklü təpə, Buynuzlu.Çaylar-Şısqaya, Seloy, Sarınər.**Bulaqlar**-Gurbulaq, Pəri-cahan, Dəli bulaq, Sona bulağı, Bulaqlı, Gözə, Qara bulaq. **Şəlalə**-Şoldurğan. **Yaylaqlar**-İnəkdağı, Qoyundağı, Ələs, Qaraçı. **Örüşlər**-Hüm-bətbiçən, Savzılı dərə, Əsgərin yurdu, Südya Əli, Kalva Sadıx, Xudubiçən, Salman yeri, Qara arxac, Çərçi qəbri, Qara battaq, Gümüşxanıa, Kəmənd, İki-irmaq, Üçirmaq, Mehtiölən, Fətiruçan, Qaranın qoruğu, Məşəvəli, Sızğının dərəsi, Uçuq kom, Sarita-pın komu, Sarınər komu, Göyşor **Qayalar**-Böyük Şısqaya , Kiçik Şısqaya,Gəlin qayası, Qaysafa, Sə-fər-Zərnisiyər qayası, Qara qaya, Yarıq qaya , Cəfərin qılıncı, Ağ qaya **Dərələr (xəndəklər)** -Sarı xəndək, Qurbanəlinin xəndəyi, Bənövşə dərəsi Həlimə dərəsi . **Biçənəklər**-Dös yeri, Gillik yolu, Çeranosun ya-nı, Salman yeri, Dom yeri, Mal qəbri, Şair Rza, Ağ-kilsə, Götürgə, Qara kol **Məhlələr (məhəllələr)**-Seyfəli, Orta məhlə, Toyuqcu, Dadaşlı, Qaravəlli

**Nəsillər (tayfalar)-**Ağsaklı, Nazlıuşağı, Da-daşlı, Töstü, Hüsnəli, Didarlı, Balahümbətlı, Hasanalı, Qədimli, Xəlilli, Nağılar, Çanaxçı, Çayçı, Tağılar, Ay-vazalı, Necili, Məmmədcəfərli, Cəlilli, Bağbilməz, Kələşdi, Nazarlı, Söhbətlı, Əsədli, Bayandurlu, Qorxmazlı, Qırmızıçuxalı, İranlı, Sadanaxaçlı, Balaməzrəli, Ağbulaqlı, Babacanlı, Kəsəmənli, Pəmbəkli



## KƏSƏMƏN KƏNDİNİN TOPONİMLƏRİ

Ocaq təpəsi, Bayramın bulağı, Cüt bulağı, Duzlu bulaq, Subatan bulağı, Qurbanəli bulağı, Yun yuyulan bulaq, Koroğlu bulağı, Təkgözənin bulağı, Ağqaya, Kalvayı Vəlinin qayası, Ağdaş qayası, Göyqaya, Şılapqa qayası, Ocaq təpəsi dağı, Qaraöñək, Sarı bulaq, Bağırin bulağı, Dəyirman təpəsi, Koroğlu təpəsi, Şıştəpə, Sarınər təpəsi, Bölgü dərəsi, Nemətin dərəsi, Suayrlan, Ağyoxuș, Qumluq, Qaradaş, Aslanın çayı, Hacı-Əlinin böyük yeri, Ağ suyun və qara suyun dərələri, Abbasın qaraçöpü, Baldırğanlı, Bənd dərəsi, Məşədi İsa dərəsi, Camış ölü dərəsi, Məşədi Mürsəl dərəsi, Əsəd Binə düşən örüşü, Seyidlər örüşü, Bədəl odluyan örüşü, Dolayılar yeri, Qazaxının yurdu, Təndir-torpağı yeri.



## BÖYÜK MƏZRƏ KƏNDİNİN TOPONİMLƏRİ

Kəndin 2000 hektardan artıq əkin sahəsi və Kəlbəcər rayonu ilə həmsərhəd 2 böyük yaylağı var idi.

Kəndin ərazisində ayrı-ayrı adlarla sahələr var idi. Məsələn, Üç təpələr, İsgəndər ağanın calası, Qarama, Dəmyələr, Xallı təpə, Saz, Qobular və sairə. Yaylaqlardan biri “Ağyoxuş” adlanırdı. Həmin yaylaq Daşkəsən və Kəlbəcərlə həmsərhəd idi, həmin dağda “darın dərəsi”, “at tutulan” və s. kimi adları var idi.

İkinci yaylaq isə Azərbaycanın “Sarı yer” deyilən yaylağı ilə həmsərhəd idi.

Bu yaylağın ərazisi daha böyük sahəni əhatə edirdi. Məsələn, “Sona bulağı”, “Hacı Qurban”, “Abbas bəy”, “Göy döş”, “Ağ daş”, “Orta dərə”, “İsti suyun dərəsi”, “Qarol dağı”, “Tatlı obası”, və sairə. Bu ərazinin özünə məxsus soyuq bulaqları var idi. Saçının Salı, Orta Sal, Göllər, Mehdinin dərəsi, Qara qaya, qurud təpəsi, Tərsə bulağı, Şaban arxacı, Məcid uçan, qara güney, Şaxlı qayası, Quyu yeri, Zincirətən, Şorşor bulaq, Şirnili bulaq və s.

## ŞƏFƏQ (KƏRKİBAŞ) KƏNDİNİN TOPONİMLƏRİ

Daş dəmir, Sənəmin qayası, Xoylu qayalığı, Dərə arpa, Sarı qaya, Burun, Mirzənin qayası, Torflar, Təpəli, Uzun yerlər, Rəhimin hasarrısı, Göl yeri, Böyük yerlər, Qara daş sahəsi, Qardaşın tələsi, Kəsəklə, Ağ illər, Quyu yer, Böyük qaya, Dəvə dodaqlar, Əyrilər, Şərəbanının yalağı, Əmrəhin dərəsi, Cəfər ölən, Şairin diki, Qoşa tələ, Çaxırlı yolu.



Dağın ocağı, Sarı yal, qatar daş, Dağın gölü, Ənnağının tələsi, Əlinəğinin bulağı, Abdının yurdu, Nəzik çay, Qiçay çay, Çimmizli göl, Qara çinqıl, Lillarlı, Şışpıləkən dağı, Əyri qar, İstisuyun yolu, Yağlı bulaq, Daş çıxan, Qazaxının obası, İsənin yurdu, Məzrənin düzü, Vers dağı, Çətin dərə, Güllü düzü, Qannının yurdu, Başı daşlı təpə, Qarnı yarıx təpə, Zinəlik, Misirin bulağı, Məzrənin obası, Çaxnaqlar.



## BALA MƏZRƏ KƏNDİNİN ƏRAZİSINDƏKİ BƏZİ TOPONİMLƏR VƏ HİDRONİMLƏR


1. **Qır**-Kəndin Qərbində Məzrə düzənliyinin bir hissəsi. Quru, susuz ərazi olduğu üçün belə adlanırlıb.
2. **Saz**-Kəndin Qərbində Gilli düzü istiqamətdə sahə. Əvvəllər qamışlıq sahə olduğu üçün belə adlanırlıb.
3. **Sırxana**-Kəndin Qərbində Qanlı kəndi ilə arada kiçik təpəcik
4. **Calı**-kəndin Qərbində sol otlu və sulu sahə.
5. **Hacı Musa xəndəyi**-Kəndin Şimal-Şərqində Göysü kəndi ilə arada torpaq kanyonu
6. **Qarabulaq**-Kəndin Şimal-Qərbində Norakərt kəndi ilə arada təpə. Kəndin köhnə qəbirstanlığı da burada yerləşir. Üstünün oxunması mümkün olan ən köhnə qəbir 18-ci əsrin ortalarına aiddir.
7. **Qarabulaq-** Kəndin Şimal-Qərbində Norakərt kəndi ilə arada eyni adlı bulaq.
8. **Axar**-Kəndin Şimal Qərbində Norakərt kəndi ilə arada 60-70-ci illərdə meliorasiya məqsədi ilə çəkilmiş su axarı.
9. **Şır-şır**-Axarda təbii yolla əmələ gəlmış kiçik şəlalə


## ƏLAVƏLƏR




Sorca kəndi













## MÜNDƏRİCAT

MÜƏLLİFDƏN .....	3
REDAKTORDAN.....	8

### I FƏSİL

GÖYÇƏNİN TOPONİMLƏRİ	
ÇƏMBƏRƏK (KRASNOSELO)	
RAYONUNUN KƏNDLƏRİ	
TİMSALINDA .....	33
CİL KƏNDİNİN TOPONİMLƏRİ .....	34
ARDANIŞ KƏNDİNİN TOPONİMLƏRİ	41
ŞORCA KƏNDİNİN TOPONİMLƏRİ .....	44
AĞBULAQ KƏNDİNİN TOPONİMLƏRİ .....	47
TOXLUCA KƏNDİNİN TOPONİMLƏRİ ....	54

### II FƏSİL

GÖYÇƏNİN TOPONİMLƏRİ .....	56
BABACAN KƏNDİNİN TOPONİMLƏRİ .....	58
PƏMBƏK KƏNDİNİN TOPONİMLƏRİ .....	59
DƏRƏ KƏNDİNİN TOPONİMLƏRİ .....	64

ŞİŞQAYA KƏNDIİNİN TOPONİMLƏRİ .....	65
KƏSƏMƏN KƏNDİNİN TOPONİMLƏRİ ...	67
BÖYÜK MƏZRƏ KƏNDİNİN TOPONİMLƏRİ .....	68
ŞƏFƏQ (KƏRKİBAŞ) KƏNDİNİN TOPONİMLƏRİ .....	69
BALA MƏZRƏ KƏNDİNİN ƏRAZİSİNDƏKİ BƏZİ TOPONİMLƏR	
VƏ HİDRONİMLƏR .....	70
ƏLAVƏLƏR .....	71

**“Elm və təhsil” nəşriyyatının direktoru:  
Professor Nadir MƏMMƏDLİ**

**Dizayner:** Kamran İbrahimov  
**Texniki redaktor:** Yadigar Mirbağırzadə

Çapa imzalanmış 21.06.2021  
Şərti çap vərəqi 5,5 Sifariş № 201  
Kağız formatı 70x100 1/32. Tiraj 500 .

---

---

Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifələnib, çap olunmuşdur

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4